

İQTİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməlidir!

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər.

Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.


Ümumxalq yürüşü iştirakçılarının hüznü çöhrələrinə baxanda görünürdü ki, ötən 27 il Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətlərini yaddaşlardan silə bilməyib. Birca gecədə yerlə-yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir.

Bütövlükdə bu ümumxalq yürüşü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsidir. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planının hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyinə, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edirdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rusiyadan gələn nümayəndə heyəti ilə görüşüb söhbət etdilər.



Gürcüstan və Azərbaycan bütün sahələrdə uğurla əməkdaşlıq edir



Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təkbətək və geniş tərkibdə görüşləri olub. Prezidentlər hər iki görüşdə çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Biz bu gün artıq həm xarici siyasət məsələlərini, həm də regiondakı vəziyyəti, bizim nəqliyyat, enerji layihələrinin icrasını müzakirə etdik. Əlbəttə ki, indi bu məsələləri geniş tərkibdə, daha geniş formada müzakirə edəcəyik. Əminəm ki, bu səfərin nəticələri çox müsbət olacaq və bizim əməkdaşlığımıza yeni töhfə verəcəkdir."

Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir."

Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində

bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir.

Əlbəttə ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Bu gün bu məsələlər də geniş müzakirə olundu. Bildirməliyəm ki, bu əməkdaşlığın böyük tarixi var və biz birgə sayımla çox önəmli böyük layihələri icra edə bilməmişik. Biz bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət göstəririk və bu da danışıqların mövzusu olub. Bu layihələr də ölkələrimizə çox böyük fayda gətirir. İl yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılış nəticəsində indi ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və artacaqdır. Biz hələ bu layihənin icrasının birinci mərhələsindəyik, ancaq artıq bunun faydasını görürük və artan yükdaşımalar deməyə əsas verir ki, biz düzgün yoldayırıq. Bir sözlə, bizim bütün sahələr üzrə əməkdaşlığımızın çox böyük perspektivləri, ən əsası isə güclü siyasi iradə var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcəkdir. Biz reallaşan layihələri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik. Əminəm ki, xalqlarımızın, dövlətlərimizin çox gözəl gələcəyi var. Bugünkü rəsmi səfər bizim əlaqələrimiz üçün çox böyük əhəmiyyət daşıyır. Sonra Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanatla çıxış etmişdir.

İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq"



Fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya-24" telekanalının müxbirinə müsahibə verib. Müsahibəni təqdim edirik.

Müxbir: Azərbaycan xalqının dərdinə şərikik. Hələk olanların ailələrinə, doğmalarına başsağlığı veririk. Bu gün Siz insanlara, Azərbaycan sakinlərinə, bu dərdi bölüşənlərə hansı sözlərlə müraciət edirsiniz?

Prezident İlham Əliyev: Çox sağ olun ki, gəlmişsiniz. Azərbaycan xalqının tarixindəki bu faciəli hadisəyə münasibətinizi bildirirsiniz. Bu, xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımdır, ötən əsrin ən böyük cinayətidir. Yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar - qocalar, qadınlar və uşaqlar həlak olmuş, zərər çəkmiş-

lər. Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin. Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətləmə yaşayan insanlar kimi qalacaqlar. Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız çalışmalıyıq ki, belə faciələr bəşəriyyət tarixində bir daha olmasın.

Müxbir: Sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Çox sağ olun.
Müxbir: Çox sağ olun. Dərdinizə şərikik.

28 fevral - 6 mart 2019-cu il

Ziyad Səmədzadə: Artıq on minlərlə insanın narahatlığına son qoyulacaq



Ölkədə iqtisadiyyatın bütün sahələri kimi, tikinti sektoru, mənzil tikintisi də inkişaf edir, genişlənir. Xüsusilə də, paytaxt Bakı şəhərində ötən əsrin 90-cı illərinin sonları, 2000-ci illərin əvvəllərindən başlayaraq qədimliklə müasirliyi birləşdirən memarlıq üslubuna uyğun yaşayış və digər təyinətli binalar tikilir. Ümumilikdə, Azərbaycanda təxminən 20 ilə yaxındır ki, böyük tikinti bumu yaşanır. Düzdür, bu sektorda da müəyyən məqamlarda (2015-ci ildə yaşanan iki devalvasiyanın nəticəsi olaraq) bir qədər geriləmə yaşanıb, amma son 2 ildə yenidən

bu sahədə ciddi canlama müşahidə olunur. Bununla yanaşı, regionlarda aparılan tikinti-quruculuq işlərini də ümumi inkişafın mühüm tərkib hissəsi kimi səciyyələndirmək olar. Təbii ki, bu sektorun inkişaf etdirilməsində məqsəd insanların sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman da on minlərlə ailənin sevincinə səbəb olub.

Bunu mətbuata geniş açıqlamasın

da iqtisadçı-alim, millət vəkili Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, bu Fərman həmin sahədə illərdir həllini gözləyən problemə son qoyacaq, artıq sənədsiz və qeydiyyatsız bina qalmayacaq.

Z.Səmədzadə bildirib ki, mənzil sahibləri bundan sonra heç vaxt belə problemlərlə qarşılaşmayacaqlar. Millət vəkili də deyib ki, ümumilikdə, Fərman 400-dək yaşayış kompleksinə şamil olunacaq, 50 minə-dək mənzili əhatə edəcək:

"2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quradurma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi ilə bağlı Fərmanla müəyyən edilmiş qaydalar ciddi araşdırmaların və mövcud vəziyyətin ətraflı təhlili nəticəsində ortaya çıxan konseptual yanaşmanın nəticəsidir. Elə məlum Fərmanda da qeyd edildiyi kimi, əhəlinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan, Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir. Sözsüz ki, bu mühüm sənəd sayəsində yuxarıda da qeyd edildiyi kimi, on minlərlə insanın,

vətəndaşımızın problemi öz həllini tapacaq. Ümumiyyətlə, bu Fərman ölkədə həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunəsidir. Dövlət başçısının imzaladığı Fərmanda digər mühüm məqamlar da öz əksini tapıb. Sənəddə qeyd edilir ki, bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib. Odur ki, ölkə prezidentinin böyük humanizm göstərərək həmin binaların istismarına icazə proseduru və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzaladığı yeni Fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir".

Z.Səmədzadə sonra bildirib ki, 2019-cu il yanvarın 1-dək inşa edilmiş bütün çoxmənzilli binalarla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən rəyin hazırlanması və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi nəzərdə tutulur:

"Müsbət rəy alan binalar komitə tərəfindən istismara buraxılacaq və həmin mənzillərdə yaşayan vətəndaşlar çıxarıla təmin olunacaq. Fövqəladə Hallar Nazirliyi rəyi iki ay ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə

təqdim edəcək. Komitə isə binaların yeddi gün ərzində istismara verilməsi ilə bağlı qərar qəbul edəcək. Göründüyü kimi, olduqca qısa zamandır. Yeni Fərman imkan verəcək ki, vətəndaşlar çoxmənzilli binalarda kommunal xidmətlərlə tam təmin olunsunlar. Eyni zamanda, əlavə edim ki, bu gün xeyli sayda bina var ki, onlarla bağlı rəy olmadığı üçün qazla təmin edilməyib. Yeni Fərman bu kimi problemlərin də aradan qaldırılmasına imkan verəcək. Bu proses bir ay müddətində həyata keçiriləcək.

Bütövlükdə, imzalanmış yeni Fərman sözügedən sahədə mövcud olan çatışmazlıqlara nöqtə qoyur və qoyacaq. Bilirsiniz, hər bir insan üçün öz evində rahat və problemsiz yaşamaq mühüm sosial-psixoloji əhəmiyyət daşıyır. Bu, olduqca həssas məsələdir. Odur ki, ölkəmizdə güzəştli mənzil sisteminin tətbiqi, İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi qaydalarının müəyyənləşdirilməsi, ipoteka şərtlərinin asanlaşdırılması, əhəlinin ən müxtəlif təbəqələrinin mənzillərlə təmin edilməsi istiqamətində həyata keçirilən çoxsaylı layihələr Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının həssaslıqla qəbul etdikləri bütün məsələlərə xüsusi diqqət və qayğısının göstəricisidir. Hər kəs də bunu məhz bu cür dəyərləndirir".

K.HƏMZOĞLU

Yeni meyarlar təsdiqlənib

Nazirlər Kabineti bununla bağlı Qərar qəbul edib.

Qərar 2019-cu il yanvarın 1-dən tətbiq olunur. Qərara əsasən neft-qaz sahəsində fəaliyyətə dair meyarlar bunlardır: SOCAR və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə; qeyd edilən şəxslərə xidmət göstərən xarici və yerli subpodratçılar; subpodratçılar üzrə - yuxarıda qeyd edilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə; il ərzində yeni yaradılacaq subpodratçılar üzrə - yeni yaradılan subpodratçı ilin əvvəlindən yuxarıda qeyd edilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində qeyd edilən şəxslərlə müqavilə bağlayan subpodratçıların



ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq). Növbəti ildən mövcud subpodratçı kimi yuxarıda qeyd olunan meyar əsas götürülür.

Qeyri-dövlət sektoru – dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi bir-bəşə və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergiödəyicisi olan fiziki şəxslər.

Vergiödəyicilərinin uçot məlumatları düzəlişdirilir

Vergi nəzarəti tədbirləri zamanı vergiödəyicilərinin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma müəyyənləşdirildikdə, vergi orqanı tərəfindən vergiödəyicisinə məlumat verməklə uçot məlumatlarının düzəlişdirilməsi hüququ müəyyən edilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu barədə nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov vergiödəyicilərinin və onların təsərrüfat subyektlərinin uçota alınması, uçot yerinin dəyişdirilməsi ilə bağlı yenilikləri şərh edərkən deyib. Ə.Məmmədov qeyd edib ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, vergiödəyicisinin digər təsərrüfat subyekti olduqda həm özünün ol-



duğu yer, həm də digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi orqanına təqdim etdiyi ərizə əsasında uçota alınır. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, vergiödəyicisinin iki və daha çox təsərrüfat subyekti olduqda, həmin vergiödəyicisi iqtisadi maraqlar mərkəzinin (vergiödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olma- yaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergiödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer yerdən asılıdır.

Həmin şəxslər bu gəlirlərini vergi orqanına bəyan etmədiyinə görə, onlara bəyan edilməmiş gəlirin 6 faizi miqdarına maliyyə sanksiyası tətbiq ediləcək. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün isə 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq.

Tikinti qaydalarına dəyişiklik edilib

"Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"na dəyişikliklər edilib. Trend agentliyi bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, Nazirlər Kabinetinin

2015-ci il 12 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"nın (Reyestrə daxil edilən məlumatların tərkibi) 3.1.1.5-ci bəndindən sonra aşağıdakı məzmun-

da yeni bənd əlavə edilib: "3.1.1.6. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi."

Maye təbii qazın payı artır

Mayeləşdirilmiş təbii qazın (LNG) qlobal bazardakı payı boru kəməri qazından daha çox olacaq. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. "ABŞ-da sığ qazının istehsalı elə səviyyəyə çatıb ki, daxili tələbatı tam ödəyir,

hətta ixrac da edilir. Qərarın yeni planlarına nəzər yetirdikdə LNG-də mühüm irəliləyişlər görürük. Bu da onu göstərir ki, dünya daha çox qazla təmin olunacaq. LNG-nin bazardakı payı boru kəməri qazından daha çox olacaq", - deyərək Beynəlxalq Enerji

Agentliyinin icraçı direktoru qeyd edib. Onun sözlərinə görə, kömür tələbatında da artım var. Xüsusilə də Asiya bazarında. Qiymətin də təxminən 90 dollar civarında dəyişməsi isə dünyada hələ də kömür tələbatının olduğunu göstərir.

Almaniya ilə Azərbaycan arasında ticarət əlaqələri artır



2018-ci ildə Azərbaycanın müsbət iqtisadi inkişafı Almaniya ilə Azərbaycan arasında ticarətin artmasına gətirib çıxarıb.

Bu barədə Azərbaycanın Almaniyaadakı fəxri konsulu Otto Hauser deyib. "Ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,27 milyard avro olub. Bu göstərici 2017-ci ilə nisbətən (787,4 milyon avro) 50 faizdən çox artıb. Həmin müsbət rəqəmlər Azərbaycan üçün aydın iqtisadi artımın göstəricisidir", - deyərək fəxrini bildirib. Onun sözlərinə görə, keçən il

Almaniyanın Azərbaycandan idxalı 688 milyon avro təşkil edib. Almaniyadan Azərbaycana ixrac isə 581 milyon avro olub. Almaniyadan əsasən motorlu nəqliyyat vasitələri və avtomobil hissələri, maşınlar və kimyəvi məhsullar Azərbaycana göndərilir. O, bu müsbət tendensiyaları Azərbaycanın iqtisadi inkişafı üçün yaxşı bir əlamət kimi qiymətləndirir.

"Azəri Med"ə 10 milyon manatlıq sifariş verildi



Milli Onkologiya Mərkəzi "Azəri Med" MMC ilə növbəti dəfə böyük məbləği müqavilə bağlayıb. Müqavilə dərman, sarğı ləvazimatları və materiallarının alın-

masını nəzərdə tutur. Fevralın 19-da bağlanmış müqavilənin məbləği 10 milyon 200 min manatdır. Dövlət Satınalmaları reyestrində "Azəri Med" şirkətinin seçilməsi metodunu haqqında məlumatlar yoxdur. Milli Onkologiya Mərkəzi (MOM) 2018-ci il avqustun 3-də "Azəri Med" MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 milyon 120 min manatlıq müqavilə imzalamışdı.

2018-ci ildə Milli Onkologiya Mərkəzi "Azəri Med" MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair bir neçə müqavilə imzalamışdı. Milli Onkologiya Mərkəzi "Azəri Med" şirkətini "etibarlı və güclü tərəfdaş" hesab etdiyi üçün sifarişlərini bu şirkətə verir. "Azəri Med" şirkəti farmasəftik preparatların satışı ilə məşğul olur. Bu şirkət məşhur "Zəfəran" apteklər şəbəkəsinə də nəzarət edir.

Azərbaycanın çay idxalı ixracını üstələyib

Bu ilin yanvar ayında Azərbaycan 660 min ABŞ dolları dəyərində 107,9 ton çay ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, həcm baxımından ötən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 51,3 ton (90,5%) çoxdur. Məbləğ baxımından isə illik nisbətə 288,75 min dollar (77,8%) çoxdur.

Eyni zamanda, bu ilin ilk ayında Azərbaycan 2,455 mln. dollar dəyərində 708,8 ton çay idxal edib. Bu, həcm baxımından ötən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 360,6 ton (33,7%), məbləğ



baxımından isə illik nisbətə 1,7 mln. dollar (40,9%) azdır. Ay ərzində çay ixracı Azərbaycanın ümumi ixracının

0,05%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,2%-ni təşkil edib. İdxal ixracı 6,6 dəfə üstələyib.

Gömrükdə yeni yoxlama aparatları quraşdırılacaq

Dövlət Gömrük Komitəsi 9 ədəd "Body Scan" (B-Scan) yoxlama aparatı alıb. Bu barədə komitənin Gömrük Nəzarətinin Təşkil və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı Böyükağa Şəfiyev deyib.

O bildirib ki, bu avadanlıqlar artıq ölkəyə gətirilib. Yoxlama aparatlarının Azərbaycanın bütün beynəlxalq hava limanlarında və ölkənin cənub sərhədində yerləşən gömrük sərhəd-keçid məntəqələrində quraşdırılması nəzərdə tutulur.



Toxuculuq sənayesində 57 faiz artım olub

Yanvarda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsal sahələrində 38,3 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin eyni ayı ilə müqayisədə toxuculuq

sənayesində 56,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 1,5 faiz artım, geyim istehsalında isə 32,3 faiz azalma müşahidə olunub.



Müasir inkişafın qiymətləndirilməsində sosial indikatorların rolu

(əvvəli ötürməyə)
İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü - müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasına öncül yerlərdən birini tutmağa müvəffəq olmuşdur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Müasir inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən amillər hesab edilir.

Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib. Yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri də budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, müasir inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri bir daha təsdiq edir. Eyni zamanda, demokratik seçki ənənəsinin yeni keyfiyyətdə davam etdirilməsi, siyasi plüralizmin ən yüksək

səviyyədə təmin olunması bütövlükdə ictimai-siyasi sabitliyi və inkişafı təmin edib. Bütün bunlar isə insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəliliyi səviyyəsinin artırılmasına da xüsusi töhfələr verib. Bir sözlə, siyasi-hüquqi müstəvidə fundamental önəm kəsb edən strateji tədbirlərin görülməsi bu sahənin inkişafına xüsusi töhfələr verməklə yanaşı, ümummilli inkişafın sürətlənməsinə də əhəmiyyətli töhfə olub. Müasir şəraitdə sosial səhərdə dövlət tərəfindən həyata keçirilən və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən əsas tədbirlər sırasına təhsil, elm, mədəniyyət və səhiyyə kimi sosial sahələrin həllinə yönəldilmiş irihəcmli proqramların işlənilməsi, sosial təminat və sosial müdafiə mexanizminin formalaş-

ması daxildir (cədvəl 1). Müstəqil dövlət quruculuğu işində çox böyük uğurlara nail olan Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda əldə edilmiş uğurlar daim qeyd edilir. Azərbaycan prezidentinin rəhbərliyi altında həyata keçirilən islahatlar, öz növbəsində, «Doing Business 2019» hesabatında Azərbaycanın yeni rekord əldə etməsinə və əksər göstəricilər üzrə daha yüksək səviyyəli mövqeyə yüksəlməsinə imkan yaradıb. Beləliklə, 2018-ci il 31 oktyabr tarixində Dünya Bankı tərəfindən dərc edilən «Doing Business 2019» hesabatında Azərbaycanın dünyanın ən çox 10 islahatçı dövləti sıyahısına daxil edilib. 2017-ci ilə nisbətən Azərbaycan yeni hesabatda 32 pillə irəliləyərək, dünyanın

190 ölkəsi arasında 25-ci yerdə qərarlaşıb, bir çox ölkələri geridə qoyub, MDB dövlətləri arasında lider mövqeyə tutub. Sosial-iqtisadi inkişafın yeni mərhələsində işsizlik probleminin təhlili xüsusi aktuallıq kəsb edir. İşsizlik bir tərəfdən iqtisadi transformasiyanın nəticəsi kimi, digər bir tərəfdən də sovet iqtisadiyyatının miras qoyduğu ən ağır problemlərdən biri kimi qiymətləndirilməlidir. Buna görə də işsizliyin azaldılması sistemli və kompleks tədbirlərin həyata keçirilməsinə tələb edir. Ölkədə yeni iş yerlərinin açılması özəl sektorun inkişafından bilavasitə asılıdır. 2003-2017-ci illər ərzində ölkədə 1958,4 min yeni, o cümlədən 1436,2 min daimi iş yeri yaradılmışdır (cədvəl 2).

Müasir dövrdə sosial ədalət meyarlarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Təc-

Cədvəl 2

	2003-cü ilin IV rübü - 2017-ci il cəmi	o cümlədən:			
		2014	2015	2016	2017
Yeni iş yerlərinin sayı, cəmi	1958405	127315	115869	196539	281446
<i>ondan daimi iş yerləri:</i>	1436216	105120	91119	154853	179308
<i>o cümlədən:</i>					
yeni yaradılmış müəssisə və təşkilatlarda	203239	13214	10255	14989	18523
mövcud müəssisə və təşkilatlarda	326613	10933	9503	28209	25668
fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda	26128	695	557	1281	2139
fərdi sahibkarlıq subyektlərində	880236	80278	70804	110374	132978
digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s.)	522189	22195	24750	41686	102138

Cədvəl 1

	2007	2008	2013	2016	2017	2017-ci il 2007-ci ilə nisbətən, %-lə
Pensiyaçıların sayı - cəmi, min nəfər	1248,7	1 275, 1	1277,1	1315,2	1318,4	105,6
Təyin olunmuş aylıq pensiyaların orta məbləği - cəmi, manat	62,9	95,8	170,5	192,2	208,4	3,3 d. t.
Sosial müavinət təyin olunmuş şəxslərin sayı, min nəfər	275,4	287,4	316,4	368,8	385,0	139,8
bir nəfərə düşən orta aylıq məbləğ, manat	23,35	34,26	49,60	56,31	56,79	2,4 d. t.
ünvanlı dövlət sosial yardım alan:						
ailələrin sayı, min	78,1	163,4	143,3	132,4	80,2	102,7
ailə üzvlərinin sayı, min nəfər	364,1	750,0	625,8	558,1	326,6	89,7
bir nəfərə düşən orta aylıq məbləğ, manat	17,38	22,00	28,75	35,65	36,39	2,1 d. t.

Reyhənə Əhmədova,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının
magistri

«MEGA SİĞORTA» ASC-NİN 31 DEKABR 2018-Cİ İL TARİXİNƏ MALİYYƏ HESABATI

Table with columns: AKTİVLƏR, İlin əvvəlinə, Hesabat dövrünün sonuna. Includes sub-headers like I. UZUMİDDƏTLİ AKTİVLƏR and II. QİSAMİDDƏTLİ AKTİVLƏR.

Table with columns: KAPİTAL VƏ ÖHDƏLİKLƏR, İlin əvvəlinə, Hesabat dövrünün sonuna. Includes sub-headers like I. KAPİTAL and III. QİSAMİDDƏTLİ ÖHDƏLİKLƏR.

Table with columns: Gəlirlər, Məbləğ. Includes sub-headers like Gəlirlər and CƏMI GƏLİRLƏR.

Table with columns: AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASI, SƏRİBƏST AUDİTOR ƏLİYEV AZƏR HÜSEYN OĞLU VÖEN: 1302270622. Includes audit details and signatures.

Neftin qiymətində qeyri-stabillik gözlənilir



Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bu fikirdədir. O bildirib ki, neftin qiyməti hazırda 65 dollar/barrel ətrafında dəyişir.

“Qlobal iqtisadiyyat ötən ilə görə daha zəif artım göstərir. Bu da enerjiyə təsirsiz ötürür. Son 10 ildə qlobal neft tələbatının yarısı Çinin payına düşür. Bu ölkənin iqtisadiyyatı cari ildə son 30 illə müqayisədə ən zəif artımı göstərəcəkdir.

KİVDF logo and information: Azərbaycan Respublikasının Prezidenti yanında Kənd Təsərrüfatı Sektorunun İnkişafı İstiqamətində Müəyyənlaşdırılmış Əsas Prioritetlərdəndir.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kənd Təsərrüfatı Sektorunun İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” layihəsi çərçivəsində çap olunub

Kənd təsərrüfatının inkişafı sahəsində ciddi işlər görülür

İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi hazırda dövlətin qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyənlaşdırilmiş əsas prioritetlərdəndir. Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi nəzərə cəmpəcdə artırılmışdır.

və tətbiq sahəsi vardır. Onun hər hansı bir növünü seçərkən bir çox amillərin nəzərə alınması vacibdir. Bu səbəbdən müxtəssislərlə məsləhətləşmədən düzgün qərar qəbul etmək, demək olar ki, mümkün deyil: sahələrin ölçüsü və relyefi, yetişdirilən bitkilərin xüsusiyyətləri, torpağın tərkibi, su verilişinin xüsusiyyətləri, iqlim parametrləri və s. mütləq nəzərə alınmalıdır.



xidmətlər də göstərir. MMC-nin xüsusi önəm verdiyi əsas fəaliyyət istiqamətlərinə gəliddə isə bunlar aşağıdakı kimi müəyyən edilmişdir: - suvarma sistemləri; - geniş əhatəli çiləmə maşınları; - damla suvarma sistemləri; - sprinkler suvarma sistemləri; - səniyə istixana kompleksləri; - nasos və süzgəcləmə stansiyaları; - suvarma sistemləri üçün su anbarları; - suvarma sistemləri və istixana kompleksləri üçün avtomatlaşdırma sistemləri; - yarımavtomat və avtonom enerji sistemləri; - təhlükəsizlik və rabitə sistemləri; - böyük suvarma sahələri və istixana təsərrüfatları üçün monitorinq sistemləri.

- Netafim – damla suvarma sahəsində ixtisaslaşmış və istixana hallərinin aparıcı tədarükçüsü olan İsrail şirkəti; - Nelson – suvarma üçün sprinkler istehsalında lider şirkət (ABŞ); - T-L Irrigation Co – geniş əhatəli çiləmə maşınları istehsalı üzrə aparıcı şirkətlərdən biri (ABŞ); - RKD – geniş əhatəli çiləmə maşınları istehsalı üzrə aparıcı şirkətlərdən biri; - OCMIS IRRIGAZIONE – baraban tipli suvarma maşınları istehsalında lider və genişəhatəli çiləmə maşınları istehsalı üzrə aparıcı istehsalçı (İtaliya); - Scova Engineering – suvarma sistemləri üçün nasos dizel stansiyalarının istehsalında aparıcı şirkət. İstənilən tələbatı təmin edə bilən geniş modellər sırasına malikdir (İtaliya); - Dahua Technology – global videomüşahidə sənayəsində texnologiyaların yaradıcısı və məhsulların əsas istehsalçısı (Çin); - R.I.D. GmbH – dizel-generator elektrostansiyaları, portativ benzin və dizel generatorları, enerji qurğularının monitorinqi və nəzarəti sistemləri və kiçik istilik elektrik stansiyalarını layihələndirir və istehsal edir (Almaniya).

göstərir. Xidmətlər təfsilatlı layihə sənədləri və smetanın hazırlanması ilə yanaşı, təsdiq edilmiş bütüdcə əsasında məhsulların seçilməsində dəstəyini göstərməsinə də ehtiva edir. Şirkət tərəfindən müxtəlif miqyas və mürəkkəbliyə malik istixana təsərrüfatları, habelə bütün suvarma sistemi növləri üzrə layihələr işlənib hazırlanır. Bundan başqa, enerji sistemləri, kənd təsərrüfatı üçün təhlükəsizlik sistemləri və su anbarlarının layihələndirilməsi işləri də həyata keçirilir. Layihələndirmə prosesi ərzində Azərbaycan Respublikasının müvəccid qanunvericilik tələbləri də sənədlərdə öz əksini tapır. -Təbiiq - Smart Agro şirkətinin müxtəssisləri layihələndirilən sistem (suvarma sistemləri, istixana təsərrüfatının bütün sistemləri, təhlükəsizlik sistemləri, enerji sistemləri) və konstruksiyaların (müxtəlif örtüyü olan istixanalar) sifarişçinin obyektində keyfiyyətlə quraşdırılmasını həyata keçirir. İşlər əvvəlcədən razılaşdırılmış montaj qrafikinə əsasən yerinə yetirilir. Montaj işlərinin başa çatdırılmasından sonra quraşdırılmış sistem və avadanlıqlar sınaq rejimində işə salınır. Sınaq işlərinin müvəffəqiyyəti yekunlaşdırılmasından sonra sifarişçi ilə layihənin təhvil-təslim aktı imzalanır. Bundan başqa, şirkət texniki montaj işləri üzərində peşəkər nəzarət və ya müəllif nəzarəti xidmətlərini, habelə sifarişçi tərəfindən görülən işlər üçün məsləhət dəstəyini də göstərir. -Təlim və texniki dəstək - şirkətin müxtəssisləri müştərilərin sahələrində quraşdırılmış avadanlıq, suvarma sistemləri və istixanaların

planlı profilaktik, cari və əsaslı təmiri xidmətlərini də göstərir. Bu-riya konstruksiyaların və istixana örtüklərinin təmiri, habelə istixana təsərrüfatları, suvarma, enerji və təhlükəsizlik sistemləri avadanlığının müxtəlif komponentlərinin dəyişdirilməsi və təmiri daxildir. Yuxarıda qeyd edilmiş sistemlərin optimallaşdırılması və müəyyən qədər genişləndirilməsi məqsədilə müxtəssislərin sahələrə ezam edilməsi də mümkündür. İşlənib hazırlanmış həllərin tətbiq edilməsi məqsədilə müştərilərin texniki heyəti üçün təlimlər keçirilir. Bundan başqa, zəruri olduğu hallarda müştərilərin sahələrində də texniki heyət üçün operativ təlimlər təşkil olunur. -Aqronomik dəstək - heyətinin dünyanı müxtəlif ölkələrdən 130 peşəkər aqronom işləyən “Netafim” şirkəti ilə tərəfdaşlıq “Smart Agro” MMC şirkətinin tükənməz aktividir. Beş qitədə, bütün iqlim zonalarında, bütün torpaq növlərində yetişdirilən kənd təsərrüfatı bitkilərinin çox geniş çeşidi və müxtəlif su fondları ilə iş təcrübəsinə sahib olan ən yaxşı müxtəssislərin nəzəri və praktik təcrübəsinə əsaslanmaq imkanından faydalanılır. Şirkət, həmçinin istixanaları quraşdırandan sonra qarşılıqlı əlverişli şərtlər ilə müştərilərin bütün əkin mövsümü ərzində yüksəkixtisaslı aqronomların xidmətləri ilə təmin etmək imkanına da malikdir. Şirkət tərəfindən həyata keçirilən bütün layihələrə zamanot verilir və hətta zəmanət müddəti bitdikdən sonra da texniki dəstək xidmətləri göstərilir. Mətanət Hüseynova

UNEC-də "Elm aylığı" başlandı



Fevralın 27-də Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Azərbaycan Respublikasında "Elm aylığı" çərçivəsində "Tədqiqat Universiteti: nələri bilmirik?" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan UNEC rektoru, professor Ədalət Muradov konfrans iştirakçılarını salamlamış, Dövlət İqtisad Universitetində aparılan elmi tədqiqatların səviyyəsindən, qarşıya qoyulan hədəf və məqsədlərdən danışıq, bu sahədə mövcud olan problemləri diqqətə çatdırmışdır.

UNEC-də elmi fəaliyyətin daha da genişləndirilməsi, elmi araşdırmaların, tədqiqatların stimullaşdırıl-

sadiyyatı koqnitiv tədqiqatlar kontekstində" kimi məsələlərə həsr edilmiş tədbirlərin keçiriləcəyi nəzərdə tutulmuşdur.

Həyata keçirilmiş stimullaşdırıcı tədbirlər çərçivəsində UNEC-in professor-müəllim heyətinin "Web of Science" bazasına daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınmışdır. UNEC-in 1991-2018-ci illərdə "Web of Science" bazasına daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56%-i (43 əsər) son 3 ilin payına düşür. Beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atan UNEC dünyanın ən böyük elektron



mas, tədqiqat universitetinə keçid istiqamətində son illər həyata keçirilən işlər, əldə edilmiş nəticələr, nailiyyətlər barədə çıxış edən rektor Azərbaycan Respublikasında "Elm günü"nin təsis edilməsi haqqında bəhsini Sərəncamının əhəmiyyətini vurğulamış, tədqiqat universitetinə transformasiya istiqamətində tədbirlər həyata keçirən UNEC-də fevralın 27-dən martın 27-dək "Elm aylığı"nın keçirilməsi ilə bağlı əmrin imzalandığını bildirmişdir. "Elm aylığı"nın günün tələbləri əsasında formalaşdırılmış, məzmunlu tədbirlər planı çərçivəsində "Yeni elm sahələri - ekonofizika", "Elm haqqında elm", "İqtisadiyyat üzrə Nobel laureatları", "Elmi fəaliyyətin institusional sistemi: müasir vəziyyət və perspektivlər", "Qeyri-müəyyonlu şəraitdə makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrini və vergi yükünün qiymətləndirilməsi", "Azərbaycanda rəqəmsal iqtisadiyyat və inkişaf perspektivləri", "İslam maliyyəsi: müasir trendlər və inkişaf perspektivləri", "Tələbələrin elmi fəaliyyətə cəlb olunması: problemlər və perspektivlər", "Azərbaycan iqtisadiyyatı", "Əməyin elmi təşkili", "İdarəetmənin əsasları" dərslərinin müəllifidir.

elimi-analitik informasiya bazası olan "Clarivate Analytics" (əvvəlki adı "Thomson Reuters") şirkətinin mükafatına layiq görülmüşdür. UNEC-in müəllim heyətinin nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiyasına görə "Clarivate Analytics" şirkətinin "Web of Science Awards-2018" və "Most progressive universities in Web of Science for the last 3 years" mükafatlarını qazanmışdır. UNEC-də "Clarivate Analytics" şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə beynəlxalq konfrans və təlimlər keçirilmiş, MDB məkanı ölkələrində ilk dəfə UNEC-də elm metriya haqqında biliklərin sistemləşdirildiyi "Elm metriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları" kitabı tərcümə edilərək çap olunmuşdur. Bu istiqamətdə görülən işləri daha da aktivləşdirmək məqsədilə UNEC-də beynəlxalq beyin mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Sırf elmi araşdırmalar, tədqiqatlar ilə məşğul olan alimlərin ancaq müəllim olaraq fəaliyyət göstərən əmək-

AĞIR İTKİ QULİYEV TOFIQ ƏVƏZ OĞLU



Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in "Əməyin iqtisadiyyatı və təşkili" kafedrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, "Şöhrət" ordeni ilə təltif edilmiş, "Qızıl qələm" mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev 84 yaşında vəfat etmişdir.

Tofiq Əvəz oğlu Quliyev 1935-ci ildə Ağdam rayonunda anadan olmuşdur. O, 1953-cü ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1957-ci ildə həmin institutun "Sənayenin iqtisadiyyatı" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra ayrı-ayrı idarə və nazirliklərdə sənaye müəssisələrinin layihələndirilməsi üzrə mühəndis-iqtisadçı, baş iqtisadçı və ali təhsil üzrə baş inspektor vəzifələrində işləmişdir. O, 1960-1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun "Əməyin iqtisadiyyatı" kafedrasının aspirantı olmuşdur. Azərbaycan tarixində o, əməyin iqtisadiyyatı üzrə aspiranturaya daxil olan birinci gənc alim olmuşdur. T.Ə.Quliyev 28 yaşında (1963-cü ildə) namizədlik, 33 yaşında isə (1968-ci il) doktorluq dissertasiyasını müdafiə etmişdir. 1970-ci ildən professorudur. O, fəlsəfə, sosiologiya və sosial psixologiya elminə son dərəcə aludə olduğu üçün iqtisadi mənafezlər problemini özünün doktorluq dissertasiyasının mövzusu kimi seçmişdir. Doktorluq dissertasiyasının müdafiəsindən bir il əvvəl onun Moskvanın "Mısl" kimi ən nüfuzlu nəşriyyatında "Sosializm cəmiyyətində mənafezlər problemi" adlı 10 çap vərəqi həcmində monoqrafiyası nəşr edilmişdir. Həmin kitaba qədər Moskva, Leningrad nəşriyyatlarında, ümumiyyətlə keçmiş SSRİ nəşriyyatlarında bu mövzuya aid ancaq 2-3 çap vərəqi həcmində kitabçalar dərc edilmişdir. Ona görə də Moskvanın bir çox görkəmli alimləri T.Ə.Quliyevi bu problem üzrə pioner hesab edirlər.

T.Ə.Quliyev bundan başqa Moskvanın «Экономические науки», «Вопросы экономики» jurnallarında və bir sıra elmi məcmuələrdə Ümumittifaq elmi-praktik konfranslarla bağlı məqalə və tezislər dərc etdirmişdir. Məhz bütün bunlara görə o, keçmiş SSRİ-də iqtisadçılar arasında ən populyar alim kimi tanınmışdır.

T.Ə.Quliyev SSRİ Jurnalistlər İttifaqının üzvü, SSRİ İqtisadçılar İttifaqının, sonralar isə Beynəlxalq İqtisadçılar İttifaqının üzvü, bir neçə ildən sonra isə İttifaqın idarə heyətinin üzvü olmuşdur. T.Ə.Quliyev uzun illər boyu keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin – Elmi-texniki və Elmi-metodik şuralarının üzvü olmuşdur. Bundan başqa o, SSRİ EA-nın elmi problemlər üzrə bir sıra komissiyalarında da üzvü olmuşdur. Bütün bunlara görə təsadüfi deyildir ki, 1989-cu ildə SSRİ EA-nın İqtisadiyyat bölməsi və onun Rəyaset heyəti T.Ə.Quliyevi Azərbaycan SSR EA-nın həqiqi üzvlüyünə tövsiyə etmişdir.

T.Quliyevin elmi yaradıcılığı çoxcəhətli və geniş diapazonludur. Onun 28 dərslük, monoqrafiya və kitabçası dərc edilmişdir. O, 500-ə qədər qəzet və jurnal məqalələrinin, "Sosializmdə əməyin reduksiya-sı", "Tənzimlənən bazar iqtisadiyyatı", "İnflyasiyanın anatomiyası" monoqrafiyalarının, "Əməyin iqtisadiyyatı", "Əməyin elmi təşkili", "İdarəetmənin əsasları" dərsləklərinin müəllifidir.

sadiyyatı", "Əməyin elmi təşkili", "İdarəetmənin əsasları" dərsləklərinin müəllifidir.

Onun Moskvanın ən nüfuzlu nəşriyyatlarında dərc edilən kitablarını dünyanın məşhur kitabxanalarının rəflərində görmək mümkündür. Dünyanın 30-dan çox ölkəsində, o cümlədən nüfuzlu Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilmişdir. Bu kitabların bəziləri dünyanın müxtəlif ölkələrinin dillərinə tərcümə edilmişdir.

T.Ə.Quliyevin "Tənzimlənən bazar iqtisadiyyatı" (rusca) kitabı 2000-ci ildə Budapeştdə keçirilən konfransda İnternetə daxil edilmişdir. Onun Moskvada çap olunan monoqrafiyaları dünyanın 80 ölkəsinə, o cümlədən ABŞ, Çin, Almaniya və digər ölkələrin kitabxanalarına göndərilmişdir. Professor T.Ə.Quliyevin rəhbərliyiylə 35 namizədlik və bir doktorluq işi müdafiə olunmuşdur. O, respublikamızda və keçmiş sovet respublikalarında 150-yə qədər namizədlik və doktorluq üzrə avtoferatlara rəy yazmışdır.

Tofiq Quliyev ömrünün son gününə qədər elmi fəaliyyətinə ara verməmiş, yaradıcılıqla məşğul olmuş, yeni elmi əsərlər üzərində işləmişdir.

Professor Tofiq Quliyev böyük alim olmaqla yanaşı, həm də vətənpərvər, yüksək mənəvi dəyərlərə malik bir ziyalı idi. Hər zaman Azərbaycan dövlətinin və xalqının problemləri ilə yaşayırdı. Xüsusən Qarabağ problemi, torpaqlarımızın işğal altında qalması mərhum professorun ən ağırlı yanları idi. O, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasının milli təhlükəsizlik qədər önəmli olduğunu vurğulayırdı.

Professor Tofiq Quliyevin əziz xatirəsi onu tanıyanların qəlblərində daim yaşayacaqdır. Allah rəhmət eləsin!

**Azərbaycan Dövlət
İqtisad Universiteti,
Azərbaycan
İqtisadçılar İttifaqı,
"İqtisadiyyat" qazeti**

həqiqi üzvü Nərgiz Axundova "İctimai elmlərin əsas problemləri" mövzusunda çıxış edərək müasir dövrdə ictimai elmlər sahəsində mövcud olan çatışmazlıqları, onların həlli yollarını nəzərə çatdırmış, elm və təhsilin vəhdətinin böyük əhəmiyyəti olduğunu qeyd etmişdir. O, dövlət başçısının Sərəncamı ilə "Elm günü"-nün təsis olunmasının əhəmiyyətinə toxunmuşdur. Elmin əsas məqsədinin insan həyatının rifahı olduğunu bildirən N.Axundova qlobal elmdə mövcud meyillərin Azərbaycana da təsir etdiyini diqqətə çatdırmışdır. Müasir dövrün tələblərini nəzərə almaqla yeni elmi paradigmin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayan akamedik Nərgiz Axundova dünyada standart inkişaf modelinin mövcud olmadığını, ölkənin reallıqlarını nəzərə almaqla yanaşmalardan istifadənin zəruriliyini bildirmişdir. UNEC-in "Elmi fəaliyyətin təşkili və idarə edilməsi" departamentinin direktoru, professor Zahid Məmmədov "Universitetlərin elmi fəaliyyətində yeni trendlər: beynəlxalq

təcrübə və UNEC reallığı" mövzusu ilə çıxışında universitetin elmi nailiyyətlərindən və gələcəkdə elmi fəaliyyətin uğurlu təşkili üçün atılan addımlardan danışmış, qeyd etmişdir ki, son illər həyata keçirilmiş tədbirlər Azərbaycan Dövlət İqtisad Universitetinin nüfuzunun artırılmasına ciddi təsir etmişdir. UNEC professorları dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən universitetlərə vizitor alim kimi dəvət edilir, II ixtisas qrupu üzrə qəbul imtahanlarında prezident təqaüdünə layiq görülmüş 74% tələbə ali təhsil üçün məhz UNEC-i seçmişdir.

Hazırda dünyada universitetlərin elmi tədqiqatlar ilə tanındığını bildirən Z.Məmmədov UNEC-in də bu istiqamətdə əməli addımlar atdığını qeyd etmişdir. O, universitetlərin elmi fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsinin və təbiiqinin elmin bugünkü tərəqqisinə müsbət təsirlərini qeyd etmiş, mövcud problemlərin həlli üçün tədbirlər görülməsinin bütövlükdə inkişafımıza xidmət edəcəyini bildirmişdir.

28 fevral - 6 mart 2019-cu il

Растет число компаний, желающих сотрудничать с Азербайджаном

Об этом заявил 25 февраля Президент Азербайджана Ильхам Алиев на совещании, посвященном экономическим и социальным вопросам.



международных финансовых институтов свидетельствуют о большом интересе к проводимым в Азербайджане реформам, которые высоко оцениваются.

Азербайджан и Нидерланды вложили в экономику Турции наибольшие инвестиции

Прямые иностранные инвестиции в Турцию выросли в 2018 году. Об этом заявил глава департамента инвестиций Администрации Президента Турции Арда Эрмут.



Турции наибольшие инвестиции. «Турция стремится привлечь 1,5 процента прямых инве-

стиций в мире. Наша первоначальная цель - 18 млрд долларов, а потом - инвестиции в размере 20-25 млрд долларов», - сказал представитель Администрации Президента Турции.

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах в области усиления социальной защиты населения

Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, в целях продолжения мер в области усиления социальной защиты населения и еще большего расширения круга охвата этих мер, постановляю:

- 1.1. доведение размера социального пособия по возрасту до 130 манатов;
1.2. доведение размера социального пособия по инвалидности I группы до 150 манатов, инвалидности II группы - до 130 манатов, инвалидности III группы - до 110 манатов;
1.3. доведение размера социального пособия детям до 18 лет с ограниченными возможностями здоровья до 150 манатов;

Республики для получающих социальное пособие по инвалидности I группы в случае, если инвалидность возникла в связи с общим заболеванием, болезнью в период военной службы, трудовой травмой и профессиональным заболеванием, пребыванием в зоне проведения военных операций, по причине, связанной с ликвидацией аварии на Чернобыльской АЭС, к инвалидам I группы (за исключением инвалидов по зрению), имеющим право получать трудовую пенсию, и доведение ее размера до 100 манатов;

Ильхам Алиев Президент Азербайджанской Республики город Баку, 25 февраля 2019 года

A-Qroup-Sığorta Şirkəti ASC-nin 31 dekabr 2018-ci il tarixinə MALİYYƏ HESABATI

Financial statement table for A-Qroup-Sığorta Şirkəti ASC-nin 31 dekabr 2018-ci il tarixinə MALİYYƏ HESABATI. Includes sections for Aktıvlər, Kapital və Öhdəliklər, Gəlirlər, and Xərclər.

Audit report section including 'MÜSTƏQİL AUDİTOR HESABATI', 'A-Qroup Sığorta Şirkəti ASC-nin rəhbərliyinə', and 'G and A Audit' logo and signature.

Azərbaycana turist axını 3% artıb



Bu ilin yanvar ayında Azərbaycana dünyanın 143 ölkəsindən 191,6 min və yaxud ötən ilin yanvar ayı ilə müqayisədə 2,9% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Məlumatla görə, gələnlərin

29,4%-i Rusiya, 29,1%-i Gürcüstan, 11,2%-i Türkiyə, 5,4%-i İran, 4,5%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,7%-i Ukrayna, 1,3%-i İraq, 17,3%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2,0 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5%), Gürcüstan (21,9%), Cənubi Koreya (15,2%) vətəndaşları arasında qeydə alınıb. Bununla yanaşı, Kərfəz ölkələrindən gələnlərin sayı illik müqayisədə 13,3% azalaraq 28,5 min nəfər olub. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 0,9% artaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,2% azalaraq 67,2 min nəfər olub. Ölkəmizə gələnlər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 63,8%-i dəmir yolu və avtomobil, 35,4%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib. Hesabat dövründə xarici

ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 19,3% artaraq 357,1 min nəfər olub. Ölkə vətəndaşlarının 35%-i İrana, 28%-i Gürcüstana, 20,9%-i Rusiyaya, 10,2%-i Türkiyəyə, 1,2%-i Ukraynaya, 1,1%-i BƏƏ-yə, 3,6%-i isə digər ölkələrə səfər edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 75,2%, Rusiyaya gedənlərin sayı 6,5%, Gürcüstana gedənlərin sayı 2,5% artıb, Türkiyəyə gedənlərin sayı isə 2,6% azalıb. Cari ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,9%-i dəmir yolu və avtomobil, 17,3%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

AtaBank rəsmi internet sahifəsini yenilədi



"AtaBank" ASC tam yenilənmiş saytını müştərilərinin istifadəsinə təqdim edib. Sayta daxil olaraq hüquqi və fiziki şəxslərə təqdim edilən bütün xidmətlər barəsində məlumat əldə etməklə yanaşı, müştərilər plastik kart, səfirliyə təqdim etmək üçün arayış və kredit sifarişlərini, kommunal və kredit ödənişlərini onlayn həyata keçirə bilirlər. Bundan əlavə saytda Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tələb olunan hesabatlar, i-Map, bankın maliyyə göstəriciləri öz əksini tapıb. Əvvəlki versiyadan fərqli olaraq yenilənmiş saytdan bankın Internet və Mobil Bank xidmətinə asanlıqla keçmək, həmçinin ən yaxında yerləşən filial və ATM-lər haqqında məlumat əldə etmək olar. Ən əsası isə sayta daxil olub

136 Qaynar xətt düyməsini seçərək istənilən sosial şəbəkə, whatsapp, teleqram, sayt üzərində mövcud olan messenger vasitəsi ilə dərhal bank ilə əlaqə yaratmaq mümkündür. "AtaBank" ASC-nin Marketing və Kommunikasiyalar Departamentinin Direktoru Oruc İbrahimov bildirdi ki, müştərilərin bütün istəkləri və beynəlxalq standartlar nəzərə alınaraq sayt tamamilə yenilənib. Daha müasir üslubda hazırlanan sayt ən xırda məqamları belə nəzərə almaqla müştərilərin asanlıqla istifadə edə bilmələri üçün olduqca rahat tərtib edilmiş. Bankın yeni internet sahifəsi ilə tanış olub onun imkanlarından yararlanmaq istəyənlər www.atabank.comsayt-ni ziyarət edə bilirlər.

Azərbaycan yüksək texnologiyaların ixracına görə Avropada ikincidir

Yüksək texnologiyaların ixracında ən böyük artım göstərən Avropa ölkələrinin siyahısı hazırlanıb. Britaniyanın "London Loves Business" nəşrinin hazırladığı siyahıda Azərbaycan orta hesabla 41,1 faizlik illik artım tempi ilə ikinci sıradadır. Belə ki, 2016-cı ildə Azərbaycanda yüksək texnologiyaların ixracının dəyəri 9 milyon 132 min 464 dol-



lar təşkil edib. Ölkəmizin 2016-cı ildəki ixracının 49,9 faizi Avropa, 46,4 faizi isə Asiya ölkələrinin payına düşüb. "World Factbook" Mərkəzi Kəşfiyyat Agentliyinin məlumatına görə, Azərbaycanın ixrac etdiyi məhsul və xidmətlər ölkənin ümumi istehsalının 45,9 faizini təşkil edir. Bildirilir ki, elm və texnologiya Azərbaycanda dövlət siyasətinin

əsas sahələrindən biridir. Azərbaycan Milli Elmlər Akademiyası bu sahədə dövlət siyasətini həyata keçirməklə elm və texnologiya üzrə fəaliyyət göstərən qurumdur. Qeyd edək ki, nəşr bu araşdırmanı Dünya Bankının yüksək texnologiyaların ixracına dair 10 illik məlumatlarını təhlil edərək hazırlayıb.

DÜNYA XƏBƏRLƏRİ

İspaniyada ÜDM proqnozu açıqlandı

İspaniyanın iqtisadiyyat naziri Nadiya Kalvinyo hakimiyyət orqanlarının ölkənin ümumi daxili məhsulunun bu il 2,2 faiz səviyyəsində məqsədli artımına dair proqnozları açıqlayıb. AZƏRTAC xəbər verir ki, 2018-ci ildə



İspaniya iqtisadiyyatı AI ölkələrinin orta göstəricilərini geridə qoyaraq 2,5 faiz artım nümayiş etdirib. Nazir hesab edir ki, İspaniyada növbədənəknər seçkilər iqtisadiyyatın inkişafına ciddi təsir göstərməməlidir.

Dünya iqtisadiyyatı üçün 10 risk açıqlanıb

«The Economist» jurnalının mütəxəssisləri hesab edir ki, dünya iqtisadiyyatının perspektivləri pisləşir. 2019-cu ildə global iqtisadi artım 2018-ci ildəki müqayisədə 1 faiz bəndi az - 2,8% təşkil edəcək. 2020-ci ildə isə bu rəqəm 2,6%-ə düşəcək. Bu il dünyada iqtisadi inkişafa mane ola biləcək ən ciddi təhlükə kimi ticarət müharibələri göstərilir. Növbəti yerlərdə ABŞ iqtisadiyyatındaki tənəzzül və inkişaf etməkdə olan

ölkələrin bazarlarındakı gənşməyə başlayan böhran qararlaşıb. Dünya iqtisadiyyatına zərbə vuracaq risklər arasında Çində başlaya biləcək iqtisadi böhran da var. Bundan başqa, "The Economist" bəyan edib ki, dünya bazarında neft qıtlığının yaranması və qiymətlərin artması, Cənubi Çin dənizində Spratli arxipelaqının kimə məxsus olması ilə bağlı hərbi əməliyyatların başlaması da iqtisadi inkişafa mane ola bilər. Qeyd edək ki, bu adalar qrupuna

Çin, Vyetnam, Tayvan, Malayziya, Filippin və Bruney aiddir. Bundan başqa, Çin, Tayvan və Vyetnamın iddialı olduğu Paris adaları, Çin, Filipin və Tayvanın iddialı olduğu Skarboro riflərində də hərbi əməliyyatların başlaması riskləri var. Həmçinin, böyük internet resurslarının kibernetik cümlərdən əziyyət çəkməsi, Koreya yarımadasında hərbi əməliyyatların baş-

laması, Böyük Britaniyanın avrozonadan razılığa gəlməməsi, İtaliyadakı siyasi və iqtisadi qeyri-sabitliyin bank böhranına səbəb ola bilməsi də dünya iqtisadiyyatı üçün risklər kimi göstərilir.



ABŞ-in xam neft ehtiyatları azalıb



AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların xam neft ehtiyatlarının gerilə-

məsi barədə özəl sektorun maliyyəşərdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,2 milyon barrel azalıb. Bazar proqnozları ehtiyat-

ların 3 milyon barrel çox artacağı istiqamətində idi. Əvvəlki həftə ABŞ-in neft ehtiyatları artmışdı. Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-in Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

"WhatsApp" yeni qadağa tətbiq etdi

"WhatsApp"ın yaradıcıları messencerdə yalan informasiyaların yayılmasının qarşısını almaq üçün daha bir qadağa tətbiq edib. Bundan sonra istifadəçiləri öz razılıqları olmadan hansısa qruplara əlavə etmək mümkün olmayacaq. Yeni əlavə parametrlərdə görünəcək. Parametrlərə daxil olarkən, "istifadəçini kim qruplara əlavə edə bilər" bölümündə "tele-

fon nömrələri siyahısındakı şəxslər və ya heç kim" deyə seçim imkanı yaranacaq. İstifadəçini qrupa əlavə etmək istəyəndə ona sorğu göndəriləcək və uyğun olaraq, istəyin rədd edilməsi və ya əlavə edilməsi imkanı yaranacaq. Xatırladaq ki, bir müddət öncə Hindistanda "WhatsApp" vasitəsilə uşaqların oğurlanması barədə yayılan yalan xəbərlər qarışıqlığa

səbəb olmuşdu. "WhatsApp" vasitəsi ilə şəkilləri yayılmış "uşaq oğurları" küçələrdə insanların hücumuna məruz qalmışdılar. Bu hücumlar nəticəsində bir neçə günahsız insan öldürülmüşdü. Bu hadisələrdən sonra Hindistan hökuməti "WhatsApp" rəhbərliyinə müraciət edərək, yalan informasiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görməyi tələb etmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Xaçmaz rayonu İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı ŞƏRQİYYƏ XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.
Professor Elşən Hacızadə Xaçmaz rayonu İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı ŞƏRQİYYƏ XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.
ALLAH RƏHMƏT ELƏSİN
ETİBARSIZDIR
Əsədov Əsəd Nurəddin oğlunun adına Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 6, mənzil 8 ünvanına verilmiş texniki pasport itdiyi üçün etibarsız sayılıns.
Cəbrayilov Ruad Eynulla oğluna aid, nömrəsi - B 070955, qeydiyyat nömrəsi 539 olan diplom itdiyi üçün etibarsız sayılıns.
"Fərəs Aqro" MMC-yə aid Abşeron rayonu, Quldar Qış Otlaq sahəsində yerləşən 7,5 ha torpaq sahəsinə verilən texniki pasport itdiyi üçün etibarsız sayılıns.

Təsisçi: Akademik Ziyad SƏMƏDZADƏ Baş redaktor: Aytən SƏMƏDZADƏ	ELMİ-REDAKSİYA ŞURASI: Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhşir Əhmədov, Müşfiq Atakışiyev, Əmil Məhərrəmov, Rüşət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasimov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev	Dizayner: Lamiya NƏBİYƏVA	Redaksiyanın ünvanı: Əliyev küçəsi, 7 Redaksiya: +99412 566 09 60 Faks: +99412 514 14 27 Mühasibatlıq: +99412 566 63 08	Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmuş və səhifələnmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500
--	--	--	--	--